

Xoşniyyatlı sarsılmaz türk birliyi



Dünya yeni bir tarixi mərhələyə qədəm qoyub. Son onilliklərdə planetimizdə həm siyasi, həm sosial-iqtisadi, həm də mədəni-mənəvi cəhətdən özlərini üstün saymağa çalışan əsas dünya güclərinin davranışlarının faciəvi fəsadları artıq göz önündədir. Həmin fəsadlar böyüdücə ölkələrin öz milli maraqlarını qoruması, kənar təhdidləri dəf edərək müstəqil həyatını qura bilməsi, vətəndaşlarının rifah və xoşbəxtliyinə nail olması üçün alternativ yolların, birlik formatlarının axtarışı da sürətlənir.

Bu, təkcə ayri-ayrılıqda ölkələrin deyil, ümumilikdə bəşəriyyətin ehtiyacıdır. Dünyada yaşayan bütün insanların bu gün səmimi şəkildə sülhə, əmin-amanlığā, əməkdaşlığā, davamlı inkişafə xidmət edən, buna qarşısına məqsəd qoyan birləklərə, ali məqsədlərə töhfə verən liderlərə ehtiyacı var.

Bizim ailəmiz TÜRK DÜNYASI DİR

Son illər türkdilli ölkələrin bir-birinə yaxınlaşması, Türk Dövlətləri Təşkilatının güclənərək proseslərə təsir imkanlarını artırması bu qurumda bir araya gəlmiş dövlətlərin böyük uğurudur. Söyügedən təşkilatın qurulmasında, addım-addım inkişafında, güc mərkəzinə çevrilməsində Azərbaycanın tarixi rolü çox böyükdür. Bu da ölkəmizin gələcəyə strateji baxışından, xarici siyaset prioritetlərindən irəli gəlir. Belə ki, dövlətimizin xarici siyaset prioritetlərinin müəyyən edilməsi zamanı türk dünyasının gücləndirilməsi, türk dövlətləri ilə əlaqələrin inkişafı prioritet istiqamət kimi müəyyənləşib.

Bu ilin fevralında xalqımızın yekdil səsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev andırmə mərasimindəki çıxışı zamanı da bəyan etdi ki, ailəmiz türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur.

Azərbaycan Prezidentinin bu mövqeyi ölkəmizin türk dünyası ilə bağlı siyasetinin əsas formulu-dur. Cənab İlham Əliyev bunu iyunun 6-da Bakıda səfərdə olan Türk Dövlətləri Parlament Assambleyasının nümayəndə heyəti ilə görüşündə də bir daha diqqətə çatdırdı.

TÜRKPA-nın plenar icası birliyimizə töhfə verəcək

Qeyd edək ki, nümayəndə heyətində TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Türkiye Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuş, Qazaxıstan Parlamenti Məclisinin Sədri Yerlan Koşanov, Qırğızıstan Jorgorku Keneşinin Sədri Nurlanbek Şakiyev, Özbəkistan Ali Məclisi Senatının Sədri Tənzilə Narbayeva, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Sədri Zorlu Tören və Macaristan Milli Assambleyası Sədrinin müavini Marta Matrai temsil olundu. Nümayəndə heyətinin ölkəmizə səfəri iyunun 6-da TÜRKPA-nın Azərbaycan Milli Məclisində keçirilən "Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündeliyə nail olunmasına parlamentlərin rolu" mövzusunda 13-cü plenar icası ilə bağlı idi. Azərbaycanın belə mühüm tədbirlərə evsahibliyi etməsi də ölkəmizin türk dünyasının birliyinə verdiyi töhfələrə daha bir nümunədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, belə toplantılar bir qayda olaraq türk dünyasının birliyinin təzahürü olur və bu baxımdan Bakı toplantısının da istisna təşkil etməyəcəyinə yüksək əminlik var.

Ardıcıl təşəbbüsələr

Azərbaycanın türk dünyasının birliyinə xidmət edən təşəbbüsələr ardıcıl xarakter daşıyır. TÜRKPA-nın Bakıda keçirilən plenar icasının ardınca gələn ay Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü do keçiriləcək. Belə bir Zirvə görüşünün keçirilməsi Azərbaycan Respublikası Prezidentinin təşəbbüsündür. Belə təşəbbüsələr türk dövlətləri arasında davamlı temaslara, birliyimizin gücləndirilməsinə müsbət təsir göstərir.

Şuşada keçiriləcək Zirvə görüşünün mövzusu da mühüm bir məsələyə - nəqliyyat və iqlim məsələlərinə həsr olunacaq. Bu, təbii ki, təsadüfi deyil. Ölkələr arasında nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. "Orta dəhlizin fəaliyyətə başlaması və yüksəkliklərin artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzən bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, inidiki zəmanədə Orta dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi apar-malıyıq" - Azərbaycan Prezidenti TÜRKPA nümayəndə heyəti ilə görüşündə mövzunun əhəmiyyətini diqqətə çatdırdı.

Iqlim məsələlərinə gəlince isə bu da 2024-cü ildə COP29 tədbirinə evsahibliyi edəcək ölkə kimi Azərbaycanın gündəliyində duran əsas məsələlərdəndir. Belə bir qlobal tədbirə hazırlıq dövründə iqlim məsələlərinin qardaş ölkələrlə müzakirəsi tədbirin uğuruna faydalı olacaq.

Zirvə görüşünün məhz Şuşa şəhərində keçirilməsi çox böyük mənəvi dəyərə malikdir. Qələbəmizin simvolu olan Şuşa şəhəri türk dünyasının da birlik rəmzinə əvərək qurulmuş Şuşada Türk Dövlətləri Təşkilatına üzən ölkələrin liderlərinin Şuşaya səfərləri olub. Azərbaycan azad yurdalarımızın dirçəlisində də türk dövlətlərinin qardaşlıq köməyini hiss edir. İşgaldən azad edilmiş torpaqlarda qardaş türk ölkələrinən Özbəkistan və Qazaxıstanın təşəbbüsü, maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi inşa edilərək fəaliyyətə başlayıb. Bu yaxınlarda isə Azərbaycan Prezidenti Qırğızıstanın dövlət başçısı ilə birgə Ağdam rayonunda məktəb binasının təməlini qoydu. Cəbrayıllı rayonunda da Macarıstanın maliyyə dəstəyi ilə məktəb inşa ediləcək. Həmçinin azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturunu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. Bütün bular türk ölkələrinin birliyinin, doğmalığının azad yurdalarımızda ki əbədi nişanələri olacaq.

Yeni formalaşan güc mərkəzi

"Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyani əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhalisi, demografik vəziyyətin müsbət olması bunlar böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu ola-caq, biz bunu görürük. Hər bir top-lantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur" - bu, Azərbaycan Prezidentinin sözləridir. Həqiqətən, türk dünyasının birliyi istiqamətində aparılan fəaliyyət Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə əvərək etməkdən ibarət. Bunu şərtləndirdən digər amillərlə yanaşı, bir əsas səbəb də hazırda dünyadakı mövcud güc mərkəzlərinin böhran içində olması, hərəsinin öz böhran çərçivəsində qapanıb qalmasıdır.

Türk Dövlətləri Təşkilatında bir araya gələn qardaş ölkələrin potensialı isə bunun əvəzində getdikcə genişlənir. Bu gün türk dünyası çox geniş coğrafiyani, getdikcə artan əhalini və əhalini tərkibində gəncliyin üstünlüyünü, zəngin təbii sərvətləri, şəxələnmiş nəqliyyat yollarını, türk dövlətləri arasında tarixi-mənəvi bağları birləşdirən böyük bir gücdür. Ona görə bu birlək bütün başqa birləklərdən daha qüvvəlidir. Birləşməyimizin etnik, mədəni köklər üzərində olduğunu qeyd edən Prezident İlham Əliyev praktik addımlarla bu birliyin gücləndirilməsi zərurötini vurğulayıb: "Bu gün nəqliyyat, energetika, ticarət, mədəniyyət sahələrində və digər sahələrdə çox geniş əlaqələr var. Bu gün hərbi, hərbi-texniki sahə və təhlükəsizliklə bağlı olan digər sahələr də mütləq diqqət mərkəzində olmalıdır. Çünkü dünyanın müxtəlif yerlərində gedən proseslər göstərir ki, beynəlxalq hüquq normalalığı inkar edilir, işləmir".

Əfsuslar ki, bu, müasir dünyamızın acı reallığıdır və Azərbaycan təxminən 30 ilə yaxın müddət ərzində bu reallıdan əziyyət çəkən ölkələrdən olmuşdu. Guya Qarabağ probleminin həlli məqsədilə yaradılmış Minsk qrupu 28 il öz missiyasını yerine yetirmək əvəzinə mü-naqişənin Ermənistanın xeyrinə dondurulması məqsədinə xidmət etmişdir. BMT-nin işgalçi qoşunlarının Azərbaycanın işgal edilmiş ərazilərində çıxarılması haqqında 4 qətnaməsi havadan asılı qalmışdır. Azərbaycan öz haqqını, ərazi bütövlüyü yaradıb. Azərbaycanın öz haqqını, ərazi bütövlüğünü yalnız döyüş meydandasında, güc yolu ilə və beynəlxalq hüquq ərəfəsində həll edə bildi. Bu həqiqət bir daha təsdiqini tapdı ki, öz haqqını müdafiə edə bilməyin üçün güclü olmalıdır.

Əfsuslar ki, bu, müasir dünyamızın acı reallığıdır və Azərbaycan təxminən 30 ilə yaxın müddət ərzində bu reallıdan əziyyət çəkən ölkələrdən olmuşdu. Guya Qarabağ probleminin həlli məqsədilə yaradılmış Minsk qrupu 28 il öz missiyasını yerine yetirmək əvəzinə mü-naqişənin Ermənistanın xeyrinə dondurulması məqsədinə xidmət etmişdir. BMT-nin işgalçi qoşunlarının Azərbaycanın işgal edilmiş ərazilərində çıxarılması haqqında 4 qətnaməsi havadan asılı qalmışdır. Azərbaycan öz haqqını, ərazi bütövlüğünü yalnız döyüş meydandasında, güc yolu ilə və beynəlxalq hüquq ərəfəsində həll edə bildi. Bu həqiqət bir daha təsdiqini tapdı ki, öz haqqını müdafiə edə bilməyin üçün güclü olmalıdır.

Bu qüvvənin nəticəsi Azərbaycanın ərazi bütövlüğünün bərpasıdır, Ermənistan hakimiyətinin son illərdə baş verənlərdən çıxardığı dərsdir, bunun bir nümunəsi kimi Qazaxın dörd kəndinin

bir gülə belə atılmadan geri qaytarılması, sərhədlərin delimitasiyası və demarkasiyasının başlanması, məsələlərin arada heç bir vasitəçi olmadan danışqlar yolu ilə həllinin mümkünüyünü bütün dünya ictimaiyyətinin görməsidir.

Prezident İlham Əliyev hazırda Ermənistan və Azərbaycan arasındakı proseslerin açıq qalan məqamlarına münasibətdə də qotidir. Bunlardan biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının öz əksini tapdığı konstitusiyasıdır.

Digər məsələ isə Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsaslı ərazi iddialarına son qoyması tələbini yerinə yetirməsidir. Bundan başqa, Azərbaycan rəsmi İrəvana Minsk qrupunun leğvi barədə ATƏT-ə birgə müraciət təklifi də verib. Azərbaycan Prezidenti həzirdə fəaliyyət göstərməyən Minsk qrupuna artıq heç bir ehtiyaçın olmadığını bildirir: "Biz onun fəaliyyət göstərməsinə de-faktō imkan verməyəcəyik. Qaldı ki, de-yure - hüquqi cəhətdən bu, ləğv edilsin və bu, Ermənistanın nə qədər səmimi olmasından xəbor verəcək. Əgər Ermənistan Minsk qrupunun saxlanmasına üstünlük versə, deməli, onların bizi qarşı ərazi iddiaları davam edir".

Ermənistanın bundan sonra da öz səhvlərindən nəticə çıxarmayı işgalçi mövqeyinə davam etdirməsi, erməni cəmiyyətindəki revanşistlərin Azərbaycana qarşı hər hansı hərəkətə keçməyə cəhd göstərməsi bu ölkənin sonu demək olar. Rəsmi İrəvan bundan sonra artıq sağlam düşüncə ilə hərəkət edib qoşularla münasibətləri nizama salmaq, regionun inkişaf imkanlarından başqları ilə birgə faydalana maq, o cümlədən türk dünyasının birliyinin böyük bir coğrafiyada hər kəs üçün yaradıldığı inkişaf potensialından bəhərəlmək barədə düşünməlidir.

TÜRK DÜNYASI TƏHDİD MƏNBƏYİ DEYİL

Türk Dövlətləri Təşkilatı həzirdə böhran keçirən bir çox əməkdaşlıq formatından fərqli olaraq heç kimə qarşı deyil, kiminə maraqlarının tapdanmasını hədəf götürməyib, əksinə, bu qurumun məramı hər kəsin özünü xoşbəxt hiss edə biləcəyi sülh və rifah mühitinin təmin olunmasıdır: "Biz heç kimə qarşı heç bir hərəkət etmirik. Biz heç kim üçün təhdid mənbəyi deyilik və heç vaxt olmayıcağıq. Öz haqqımızı tələb edirik, qoruyuruq, bir-birimizi dəstəkləyirik" - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sözleri təşkilatın məram və məqsədlərini aydın xarakterizə edir.

2021-ci ildə Şuşa Bəyannaməsinə imza ataraq münasibətləri ən yüksək müttəfiqlik səviyyəsində rəsmiləşdirən Azərbaycan və Türkiyənin hər zaman bütün məsələlərdə bir-birinin yanında olması, istənilən zərurət anında bir-birinə dəstək vermesi bütün türk dünyası üçün bir örnəkdir. Azərbaycan Prezidenti bəyan etdi ki, bu birlək bütün türk dünyasında olmalıdır və ondan sonra heç kim bizim işimizə müdaxilə edə bilməz.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər, o cümlədən növbəti aya nəzərdə tutulan Şuşa Zirvə görüşü də bu istiqamətdə önemli addım olacaq, həm türk dünyasının gücünü, birlik və bir-birinə dəstək əzmini, həm də xoşnəyyətini göstərəcək.

**İradə ƏLİYEVA,
"Azərbaycan"**